



ƏLİ BƏY AZƏRİ

NƏ GÖZƏL ÜRƏYİN VAR...

(hekayə)

Altıncı gün idi, daxili qanaxma dayanmırıldı. Əvvəl Nadirə elə gəldi ki, sidik axarına yerləşdirilmiş sten-din tərpənməsindəndi. Birinci əməliyyatdan sonra da tez-tez qanaxma baş verirdi. Elə ki, divanda uzanırdı, hər şey qaydasına düşürdü, durub gözirdi, xüsusən də dükana gedib nə isə alıb qayıdırkı, qanaxma başlayırdı. Belə olanda dərhal yatağa girər, bir-iki saat tərpənməz, hərəkətsiz qalardı. Tez-tez çiy su içər, orqanizmin özünübərpasına şərait yaradardı. Hər halda, Ruslan həkim belə buyurmuşdu. Bilmirdi həkimə qəlbən inandığındandı, yoxsa elə daxili qanaxmanı belə dayandırırlar...

Bu dəfə isə heç nə fayda vermirdi. Tanıldığı aptekçinin də yanına getdi, dərdini söyləyib iynə, dərman da aldı, xeyri olmadı. Sidiyini bankəyə doldurub telefonla şəklini çəkdi, Ruslan həkimə göndərdi.

"Yığnaqdır, stend tərpəndikcə, axıb gəlir, narahat olmağa dəyməz" - qanaxmanın siftəki iki günü həkim vatsapda belə cavab yazdı.

-Sən elə əcazsən, ağrıya dözümüz yoxdu, hər şey dən qorxursən. - Arvadı da təhər-töhmət elədi.

-Can mənimdi, bilirom ki, bu belə deyil...

Getdikcə halı pisləşirdi. Başı gicəllənir, gözləri qaralırdı, ayaqyoluna divardan tuta-tuta gedirdi.

Qanaxma qardaşgilə qonaq getdiyi gün başlamışdı. Balaca qardaşı - həm də evin sonbesiyi onlardan çox da uzaqda olmurdu, həyət evində yaşayırıllar. Zəng vurub dedi ki, uşaqların könlünə kabab düşüb. Manqala od qoymuşam, siz də durun, gəlin bizə. Ağrılığını bəhanə gətirməyə çalışsa da alınmadı. Axi ailənin sonbesiyi həm də bir az ərkəsöyüň böyüür, sözündən çıxməq olmur. Atalarının adını da o, götürmüştü, oğluna rehmətliyin adını qoymuşdu. Deyəndə ki, dədəm çağırır - ataya "dədə" deyiblər, daha

bəhanə-filan kara gəlməzdi, mütləq getmək lazımdı.

Qardaşgildə rahat oturub yeməklərini də yeyə bilmədilər, ağrı buna imkan vermədi. Yoldaşı əyilib qulağına piçıldadı:

-Sən Allah, sifətini turşutma, özünü şüx tut, camatın bayram əhvalına soğan doğrama.

Özü ilə bacarmadı, ağrının ucbatından qaşqabaqlı görünüşü ilə hamının bayram ovqatını korladı.

Evə qayidan kimi uzandı yerinə, dərmanını içdi, yoldaşı iynə də vurdu. Neylədilərsə, qanaxma kəsmədi.

O gün - bu gün dişini-dişinə qıçayıb birtəhər dö-zürdü.

Axır ki, tab gətirə bilmədi, oğluna üz tutdu:

-Mən daha dözə bilmirəm.

-Görürəm. Neyləyə bilərik? Bəlkə Təcili yardım çağırırmı?

-Lazım deyil. Təcili yardım çağırmağın heç bir mənası yoxdur. Ağrını kəsmək üçün həmin analgin-demidrol-noşpa smes iynəsini anan da vurur.

-Onda birtəhər döz, səhər işdən icazə alıb həkimə apararam.

-Burda həkimə getsək, nə dəyişəcək? Bakıdakı həkimim onsuz da stendi çıxartmalıdır. Xəstəxanada kimi tanıyıram? Hər həkimə böyrək etibar edə bilmərəm.

-Nə deyirəm ki?.. - Oğlu ciyinlərini çəkdi. - Onda birtəhər döz, sabah yola salaram, gedərsiniz. Ancaq nə ilə yola salacam, onu bilmirəm. Karantinə görə gedis-gəlis dayandırılıb.

Nadiri fikir götürmüştü; orqanizmində baş verənlər nəydi, əməliyyatın fəsadlarıydı, yoxsa bu təzəgələn xəstəliyin əlamətləriydi, baş aça bilmirdi, soruşa-sı da elə bir adam yox idi ki, soruşsun.

Onlar Bakıda olurdular. Oğlu üç il əvvəl təyinatı üzrə Gəncəyə göndərilmişdi, dövlət qulluğundaydı. Bu dəfə bayramı bir yerdə keçirməyi qərara almışdilar. Odur ki, bir yerdəyilər. Bu karantin də göydən gələn bəla kimi yağımdı. Nəydi, nə məsələydi, hələ ki, baş aćmırıllar. Hər yerdə Çinin Uxan şəhərindən start götürən hansıa koronavirusdan danışındılar. Gecə-gündüz efirdə necə qorunmaq reklam rolik fırladıldı: "Evdən çıxmama, maska tax, əlcək gey, əllərinini sabunla yu, spirlə dezinfeksiya olun, ara məsafləsi saxla, öskürəndə, asqıranda ağızını yum..." "Vəssalam! Bir deyən yox idi ki, hansı əlamətləri var. Qorunmağına qorunacaqlar,ancaq hamı qoruna biləcəkmi?" Beynini eşim-eşim eşələyən suallar Nadirə rahatlıq vermirdi.

Gecəni yata bilmədi.

Ağrıdan başı əzilmiş şahmar ilan kimi qırılırdı.

Atdığı dərmanların təsirindənmi, nəydisə, tez-tez ədəbxanaya getməli olurdu. Güc-bəla ilə bir damcı ifrazatdan sonra azacıq sakitləşir, yatağına qayıdırı. Uzağı onca dəqiqə keçməmiş yenidən ayaqyoluna gedirdi.

Yatağa uzananda hərdənbir çönüb yoldaşına baxırdı. Yoldaşı heç nə deməsə də sakit-sakit ağlayırdı. Gözlərindən axan yaş sıfəti aşağı axırdı.

-Sən yat. - Sakitcə piçildədi.

-Necə yatım?

-Ağrını birimiz çəkirik. Sən də mənimlə bərabər ağrıyırsan? - Bir az sərtləşmək istədi, bacarmadı, doluxsundu. - Üzünü o tərəfə çevir, məni görmə, yat.

Yoldaşı dinmədi, güc verdi göz yaşlarına, hıçkırdı.

-Sakit ol! Uşaq yatır. - Hıçkırigini birtəhər boğdu.

İyirmi beş yaşını haqlamış oğluna hələ də uşaq deyirdi.

Oğlu o biri otaqda yatırdı, tezdən durub işə gedəsiydi.

Bir də ayaqyolundan qayıdanda yoldaşı azca sakitləşmişdi, bəlkə də ona belə göründü.

-Sən mənə fikir vermə, çalış yuxuya get. - Yerinə uzanan kimi astadan piçildədi. - Özünü niyə üzürsən? Yat, dincəl ki, dözümün olsun, sabah məni aparıb Bakıya çatdırı bilesən.

Getməyinə gedəcəkdi, gücünə bələddi, çox sınaqlardan çıxmışdı, amma özü belə dedi, ki, yoldaşı ürəklənsin.

Yoldaşı dinmədi, sakitcə divara tərəf çevrildi.

Az keçmiş Nadir yenidən ayaqyoluna getdi. Bu dəfə orada bir xeyli oturdu, bəlkə də on-on beş dəqiqədən də artıq. Özü belə elədi ki, yoldaşı yuxuya gedə bilsin.

Qayıdanda yoldaşı asta-asta misildayırdı. "Şükür

Allaha, yuxlayıb!" - özünə təskinlik verdi.

-İlahi, özün kömək ol. - deyib ehmalca yatağına uzandı.

Gecə ayaqyoluna getdiklərini iyirmi beşədək sayıb, "axı nə mənası var" deyərək tərgitmışdı.

Saatın zənginə oğlu yataqdan qalxanda əqrəblər yeddi tamamı göstərirdi. Yoldaşı da hövlnak yatağından qalxıb balkona çıxdı, mətbəxi balkona köçürüdürlər.

Doğmalarının hənirtisini eşidib bir az özünə gəldi, elə bil ağrısı da azaldı. Gecənin zülmətindən, bir də ağrının caynağından qurtulmuşdu, sanki.

-Mənə bir bal şərbəti elə. - Çaydanı qazın üstünə qoyub otağa qayıdan yoldaşına dedi. - Cox qan itirmişəm, bir az bərpa eləsin. Yoxsa qan itiro-itirə üzüllüb gedəcəm. Gözlərimdə qaraltılar var, artıq... ürəyim də bulanır...

Oğlu doqquz tamamda gəldi. Dostunun maşını ilə gəlmişdi. Sumkaları götürüb aşağı düşdü.

-Gəl, iynələri vur, çıxaq. - Üzüqölyu divana uzandı.

Yoldaşı bir yanına ağırkəsici, o biri yanına da qanaxmanı dayandıran iynəni vurdu. Hər ehtimala qarşış...

"Uf-uf" ufuldadı, iynədən yaman qorxurdu, canı ağrıməsaydı, ömründə iynə vurdurmazdı.

Həmişə səs-küyündən qulaq tutulan avtovağzal bağlı idi, girəcəyində polis maşını dayanmışdı. Avtovağzalın qabağında bir dənə də olsun maşın dayanmırı, həmişə bura maşınla dolu olardı - üzü cənuba gedənlər... sərnişin axtaranlar... yol maşını saxlayanlar... taksilərə müştəri yığınlar... yol yoldaşı soraqlayan yük daşıyanlar...

-Qabaqda yanacaqdoldurma məntəqəsi var. Olsa, olsa orda Bakıya gedən maşın tapa bilərik.

Yanacaqdoldurma məntəqəsinə yaxın yolun qırğında bircə maşın dayanmışdı. Ətrafdə səkkiz-doqquz da adam olardı. Maşından düşən kimi həmin adamlar onları əhatəyə aldılar.

-Bakıya? - yerbəyerdən soruştular.

-Hə.

-Neçə nəfərsiniz? Adamın birini yetmiş manatdan aparıram. Gəlin. Bu dəqiqə çıxıram. - Qaradibirişin biri dil qəfəsə qoymadan üyüdüb tökürdü.

"Allah ölüdersün siz... Camaatin çətin vəziyyətindən necə istifadə edirsınız? Olmayan vicdanınız bu na necə yol verir?" Ürəyində onların qarasına deyindid.

-Altmış manatdan. - Başqa birisi araya soxuldu. - Şəhərin istənilən nöqtəsinə aparıb düşürürəm.

-Əlli manatdan. Postlara da otveçatam.

Əli ağızında qaldı, bunlar nə danışırıldılar, on mənətiq yol bir-iki günün içində bu qədərmi bahalaşdı? Yoxsa, karantin bunlara qazanc mənbəyidir? İnsanlar çətin günlərdə bir-birlərinə kömək etməli deyillərmi? Budurmu insanlıq?

Bura qarğabazarına dönmüşdü.

-Mən bu qiymətə getmirəm.

Qəti fikrini bildirdi ki, çəkilib getsinlər. Yol keçən maşınlardan birini saxlayıb onunla razılaşaraq çıxıb gedəcəkdi. Birinci dəfə deyildi ki, yola çıxırdı. Elə olub ki, avtobus qiymətindən də ucuz gedib.

-Bəs sizə neçəyə getmək sərf edir? - Əl çəkmədi-lər.

-Mən avtobus qiymətinə gedəcəyəm.

-Avtobuslar işləmir, karantinə görə dayandırılıb.

-Bunu səndən yaxşı bilirəm.

-Gəl, razılaş. Qırx manat, vəssalam, çıxırıq.

Bu zaman bir "Mersedes" maşını gəlib dayandı. Sürəcü maşından düşməyə macal tapmadı, indi də onu əhatəyə aldılar.

-Bakı?

-Bu dəqiqə!

-İki nəfər veririk, birin qırx manatdan.

Kənardan baxan oğlu bu mənzərəyə dözmədi, ya-xınlaşış ibkisini itələdi.

-Adamlığınız olsun, imkan verin, sürücü ilə danişaq. Siz kimsiniz ki, sürücü ilə müştərinin arasına girirsiniz?

-Biz buranın dispeserləri...

-Hökumət karantin elan edib. Nə dispeser?! İndi Nəqliyyat Departamentinə zəng vuraram, gəlib hanımınızı burdan yiğişdirərlər.

Sürücü qapını açıb yero düsdü.

Biri kənara çəkilib kiməsə zəng vurdu: "Tez gəl!"

Kişi gördü ki, "dispeserəm" deyənlərlə sözləri çəpləşəcək, yaxınlaşış oğlunu kənara çəkdi.

-Sən qayıt, get işinə. Bizdən narahat olma. Birtə-hər gedəcəyik.

-Necə narahat olmayım? Xəstə xəstə səni burda qoyub gedə bilmərəm.

Onların danışığını diqqətlə dinləyən sürücü dedi:

-İki nəfərdilər?

-Hə. - Oğlu cavab verdi.

-Otursunlar, aparıram.

-Neçəyə?

-Neçə manat verirlər, versinlər.

-Yox, səhbət dəqiq olsun. Yoxsa, başqları kimi aparıb yolda qiymət oxuyarsan...

-Məni başqları ilə səhv salma. Dedim ki, otur-unlar. - Sürücü də ciddileşdi.

Oğlu sürücüyə yaxınlaşdı. Lap astadan dedi, elə dedi ki, kənarda dayanıb ov maritlayan çapqallar ki-

mi onları güdən gündən yanmış qara zırtix gədələr eşitməsin.

-Adama on beş manat verəcəklər.

-Olsun.

Bu dəm "dispeserəm" deyənlər yaxınlaşdı sürücüyü.

-Götürürsənsə, bizim pulumu verəcəksən.

Oğlu dostunun maşınınadakı sumkaları gətirib "Mersedes" in baqajına qoydu. Onlar maşına öyləşəndə bayaq Avtovağzalın qabağında gördükleri polis maşını gəldi.

"Polislər də bunlarla əlbirdi, başqa cür ola bil-məz", deyə düşündü.

-Bakıya gedirən? - Polislərdən biri maşından düşüb sürücüdən soruşdu.

-Hə.

-Bakı maşınıdı?

-Nömrəni görmüsən?

-Xəbərin yoxdu ki, karantindi?

-Xəbərim var.

-Sərnişin aparmağa icazən var?

-Sərnişin daşınağa kimin icazəsi var ki, mənim də olsun. Yol gedirəm, dedim iki nəfər götürüm, benzin pulum çıxsın.

Dinmədilər. Polis əlindəki aparati maşının nömrəsi üzərinə tuşladı.

-Maşın Həsənov Namiq İbadulla oğlunun adına-dır?

-Mənəm.

Sürücü cibindən sənəd çıxardıb polisə uzatdı. Po-lis baxıb qaytardı və heç nə demədən öz maşınınə getdi.

Sürücü sükan arxasına keçib mühərriki işə saldı. Gədələrin danışqlarına fikir vermədən maşını hərə-kətə gətirdi və üzü cənuba tərəf yol aldılar.

Zazalı postunu keçmişdilər ki, sürücü soruşdu:

-Hərə qeydiyyatındasınız?

-Həkəri bölgəsində.

-Vay, dədəm vay. Qaçqınsınız? - Sükanı buraxıb iki əli ilə başına qapaz endirdi. - Mən də elə bildim şəhər qeydiyyatındasınız. İndi mən sizi necə apara-cam?

-Sən maşınını sür. Heç nədən də narahat olma. Harda saxlayıb düşürsələr, orda pulunu verəcəm. Çox narahatsansa, pulu indidən verim, qoy cibinə. Gerisi sənlik deyil.

Sürücü bir söz demədən telefonunu götürüb kim-sə zəng vurdu.

-Dıqı, şəhərə gəlirəm. İki kliyent götürmüşəm, rayon qeydiyyatındadırlar, qaçqındılar, ancaq deyir-lər şəhərdə yaşayıraq.

Dıqı dediyi adam telefonda nə dedisə, onlar eşit-

mədi, ancaq sürücünün telefonu hırslı sağ tərəfinə atmasından bildilər ki, danışq boşça çıxıb, xeyirli bir şey yoxdur.

-Qaynımızdı, şəhərdə polisdə işləyir, əli hər yerə çatır. Onun hesabına gedib gəlirəm. Yoxsa, karantində kimdi məni buraxan, ora-bura şütyüəm. O da deyir, rayon qeydiyyatıdırsa, tem bolye də qaćqın, buraxmayacaqlar.

"Qaćqın" sözünü elə dedi ki, elə bil "Amerika şpiyonu" deyir.

Daha heç nə demədilər. Bir müddət lal-dinməz yollarına davam etdirilər. Sol tərəfində oturan adam ehmalca qoluna toxundu.

-Üstünüzdə başqa heç bir sənədiniz yoxdur?

-Nə sənədimiz olacaq? Postda duranlar Azərbaycan vətəndaşı deyil? Bilmirlər ki, Həkəri bölgəsi çoxdan yoxdur, iyirmi yeddi ildir ki, ermənilər işğal edib? Məni şəhərə buraxmayıb, hara qaytaracaqlar? Elə hünərlidirlər, Həkərini qaytarsınlar, bizi də aparıb yişsinlar ora, ölüb qalaq öz yurdumuzda. Gözümüz də yollardan yiğişsin, özümüz də. Nə işimiz var şəhərdə ki, hələ bir karantinə də düşək...

-O söhbətləri eləməyin - o söhbətlər bizlik deyil.

-Qabaqda oturan sərnişin dilləndi.

Sürəcü minitelevizoru işə saldı.

-Dünyada yüzdən çox ölkəni ağuşuna almış koronavirus pandemiyası sürətlə yayılmaqdadır. - Aparıcı odlu-əlovlu, daha çox da vahiməli danışındı. - Koronavirusa yoluxmuş ilk Azərbaycan vətəndaşı bu gün səhər saatlarında vəfat edib. - Ekranda kosmonavt geyiminə bənzər geyimli tibb personalı göstərlirdi. Onlar əməliyyat blokunda ağır hərəkətlərlə ora-bura yeriyirdilər, lap kosmosdakı kosmonavtlar kimi...

-Bu da siftə! - Sürəcü bunu deyib mini televizoru söndürdü.

Ucar rayon ərazisində ilk komendant postuna rast gəldilər. Hardansa on beş-iyirmi nəfər polis işçisini tapıb yoluñ hər iki tərəfinə düzmişdülər. Xüsusi rejimdə bəslənmiş təsiri bağışlayan seçmə bədən polislər gedənləri də yoxlayırdı, gələnləri də...

-Ya Kor Seyidin cəddi... - yavaşca dilinin altında mızıldandı.

Sürəcü əvvəlcə sol cərgəyə durdu. Nə fikirləşdi - orta cərgəyə keçdi. Orda da qərar tutmayıb sağ cərgəyə düzənlədi maşını. Orta cərgədə yoxlanışa diqqət yetirib yenidən orta cərgəyə qayıtdı. Polis nəfəri qabaqçı maşını yoxlayırdı, üzündən, gözündən hiss olunurdu ki, sənədlərə candərdi baxır, yoxlamağa heç həvəsi yoxdur. Qarşısındaki maşın gedən kimi sürücü qabağa sürdü. Bu zaman polisin telefonuna

zəng gəldi. Cibindən çıxardıb qulağına yaxınlaşdırıldı, nə isə danışdı. Sifəti ciddiləşdi. Heç nə demədən yoluñ kənarında quraşdırılmış budkaya tərəf getdi. Maşında polisin danışığı eşidilmirdi, eşidilsə də onlar üçün heç bir mənası yox idi.

-Sür! - Birdən Nadirin ağlına nə gəldisə sürücüyü komanda verdi.

Sürücü komandaya bənd imiş kimi əvvəlcə asta-asta sürdü, arxadan çağırılmadığını görüb sürəti artırıdı və postdan uzaqlaşdı. "Bu da Kor Seyidin cəddinin kəraməti", deyə özünə təskinlik verdi Nadir.

Nəsə dediyini zənn edən yoldaşı növbəti dəfə soruştı:

-Ağrimursan ki? - Gəncədən bura bəlkə on dəfə soruşmuşdu.

-Bir az. - Sakitcə cavab verdi, özü də hər dəfə "yox" deməkdən bezmişdi.

-Bərk ağrıyanda de, maşını saxlasın, iynə vurum. Bir də ədəbxanaya getmək istəsən...

-Hələ dözürəm, bir az da dözərəm, Kürdəmirdə yəqin saxlayar, orda gedərəm... - başqaları eşitməsin deyə astadan yoldaşına piçildədi.

Kürdəmiri təzəcə keçmişdilər ki, sürücü minitelevizoru yenidən işə saldı.

-Koronavirusdan qorunmaq çox asandır. - Ekranda fırladılan ya reklam çarxiydi, ya da aparıcı səhnə arxasından səsləndirirdi. - Əlləri iyirmi-iyirmi beş saniyədən az olmayıaraq yaxşı-yaxşı sabunlamaq və su ilə yumaq əsas şərtidir.

"Pandemiya təzə başlamayıbm? Reklamları nə vaxt hazırladılar?" Öz-özünə sual verdi Nadir.

-Bunlar da söz tapıblar danışmağa... Guya ki, əli sudan başqa daha nə iləsə də yumaq olar? Bir də xəstəlik burnu, ağızı buraxıb gəlib əlin üstünə qonacaq. Ay, hay... - Sürəcü əsəbləşib yenidən ekranı bağladı, bəlkə də söhbət üçün ortaya mövzu tulladı, onsuz da yol boyu dinib-danişan yox idi.

Heç kim dillənmədi. Sürücünün telefonuna zəng gəldi.

-Hə, gəlirik. Ucarda postvardı, yaxşı keçdik. İndi Kürdəmiri keçirik.

Deyəsən, Qaidə işləyən qayniydi, maraqlanırdı.

Hacıqabulu keçməkdə ikən yenidən karantin postuna rast gəldilər. Burada yola dəmir şəbəkələr düzülmüş, hər iki tərəfdən iki maşının keçilməsi üçün kecid müəyyənləşdirilmişdi, daha sol cərgəyə, sağ cərgəyə adlamaq mümkünəsdən. Yolun qıraqında Daxili Qoşunların ağızimaskalı əsgərləri durmuşdu, hamısı da silahlı, sanki cani tutmağa hazırlaşmışdır. Dərhal paqonlulara göz gəzdirdi, iyirmiyədək polis və on iki əsgər vardı postda. Sanki, silahlı terrorçunu

tutmağa hazırlaşırdılar.

Növbə onlara çatanda polis çavuşu heç nə soruşmadan kimlərsə eştsin deyə ucadan səsləndi:

-Taksidir. Bakıya kliyent aparır.

Ona elə gəldi ki, bu polis çavuşu hansısa postda xidmət çəkəndir. Sürütün özünün dediyi kimi gündə aşağı-yuxarı şütyüyən maşını da yaxşı tanıyor. Yoxsa, hardan bilərdi ki, maşın taksidir, özu də Bakıya kliyent daşıyır.

-Yoxla! - Yolun kənarındakı ağacların altında kölgələnən polis zabitlərindən kimsə səsləndi.

Polis çavuşu əvvəlcə sürücünün və maşının sənədlərini yoxladı.

-Qaydasındadır. - deyib geri qaytardı.

Sonra qabaqda oturan sərnişinin vəsiqəsinə baxdı.

-Polisdə işləyirsən?

Bu nə axmaq sual idi. Əlində tutduğu polisin xidməti vəsiqəsi deyildimi?

-Bəli.

-Harda işləyirsən?

-Gədəbəyədə.

-Nə olsun ki, polisdə işləyirsən. - Sənədləri yoxlayan polis çavuşu sıfətini bozartdı. - Bakıya getməyə icazən ki, yoxdur.

-Təcili işim çıxıb deyə gedirəm.

-Ezamiyyət vərəqi götürməliydim.

-Müavindən icazə almışam. Tez dəyib qayıdam.

Polis çavuşu onun vəsiqəsini qaytarıb üzünü arxaşa tərəf tutdu. Arxa oturacaqda solda oturan dərhal şəxsiyyət vəsiqəsini uzatdı. Polis çavuşu alıb baxdı.

-Bakı propiskasıdır?

-Bəli, Binəqədidiə yaşayıram. - Kişi cavab verdi. - Məgər vəsiqədə yazılmayıb?

-Yazılıb, ancaq mənim ixtiyarım var vətəndaşın özündən soruşmağa.

Onlar da sənədlərini uzatdılar.

-Bəs siz?

-Biz Həkəri bölgəsindən, Qarabağlıyıq. Həkimə gedirik, böyrək pristupu ilə.

Əməliyyatdan sonra klinikadan verdikləri "Epikrez"i cibindən çıxardıb ona uzatdı.

-Bu ki, "Epikrez"dir. - Polis çavuşu istehza ilə güldü.

-Bəs nə olmalıdır? - Nadirdən əvvəl sürücü soruşdu.

-Göndəriş olmalıdır. Xəstəxanadan göndəriş götürməliyilər.

-Göndərişə heç bir ehtiyac yoxdur. - Nadir özü müdaxilə etdi. - "Epikrez"də hər şey yazılıb. Diqqətlə baxın. Orada yazılıb ki, əməliyyatdan bir ay sonra təkrar müayinə olunmalı və stend çıxarılmalıdır.

Polis çavuşu sənədlərlə birlikdə "Epikrez"i də geri qaytardı.

-Göndəriş dövlət xəstəxanalarına olur, özələ yox. Baxmadınız ki, "Epikrez" özəl klinikadan verilib. - Sürücü polis çavuşuna iradını bildirdi.

Bir neçə dəqiqə yerlərində dayandılar, polis çavuşu da heç nə demədən Ərəbzəngi kimi durdu başlarını üstündə. Arxalarında maşın növbəsi uzandı.

Həyat yoldaşı sıxıldı, əvvəlcə pəncərənin şüşəsi endirdi, sonra qapını açıb yerə düşdü. Üzünü yoldaşına tutdu.

-Özün düş, get başçılarının yanına. Hərçənd başa düşər. Burda qalası deyilik ki...

O da ehmalca yerə düşdü. Aralıda durub bu mənzərəni seyr edən polis zabitlərindən biri, deyəsən, bayaq "yoxla" komandası verən yenidən səsləndi:

-Burax, getsinlər!

-Buraxmağına mən buraxıram. - Polis çavuşu iki-başlı, minnətli danışdı. - Ancaq Ələt postundan buraxmayacaqlar.

Sürücü maşını işə saldı, sahəllaşmadan yollarına davam etdilər.

"Ələt" karantin postu körpünü keçən kimi qurulmuşdu - təxmin etmişdilər, Bakını qoruyan əsas post bura idi. Axşamdan oğlu ilə "xüsusi əməliyyat" planı da çizmişdilər. Əgər onları postdan buraxmasayıdlar, maşından düşüb yoldan kənarlaşacaqdılar. Bir xeyli aralıda olan hansısa köhnə tikintilərin arxası ilə gedib qabaqda yenə də əsas yola çıxacaqdılar. Orda Bakıya tərəf şütyüyən maşınlardan birinə əyləşib yollarına davam edəcəkdilər. Başqa çıxış yolu yox idi, daha ağrıya dözə bilmirdi, böyrəyinin ağrısı bir yana, başının ağrısı dəhşət kimi görünürdü, heç vaxt belə ağrımamışdı. Həm də altı günlük daxili qanaxma onu əməlli-başlı üzmüdü. Burada bir kilometr, bəlkə də bir az artıq piyada getmək lazım olacaqdı. Odur ki, əşyalarının çoxunu oğlunun yanında qoymuşdular.

Posta çathaçatda sürücü maşını orta cərgəyə sürdü. Sol cərgədə duran maşınların çoxunu geri qaytarırdılar, bu da hələ uzaqdan aydın görünürdü.

Maşında sakitcə oturub gözlədilər. Növbələri çatanda ariq, cavan polis çavuşu yaxınlaşdı.

-Polis çavuşu İsgəndərov! - deyə özünü təqdim etdi.

Sonra bir-bir sənədləri alıb baxdı. Hiss olunurdu ki, savadlıdır, sənədlərdən baş çıxarıır. Həm də alicənabdır. Bir kəlmə də olsun artıq-əskik danışmadı. Bütün sənədləri qaytardı, bircə "epikrez"dən başqa. Aşağı əyilib salona baxdı, sanki onun xəstə olub-olmadığını müəyyənləşdirmək istəyirdi.

-Müəllim, - deyə müraciət etdi. - Həkimlə əlaqə

saxlamışınız? Sizi gözləyir?

Bu da qəribə sual verdi. Tutaq ki, desəydi, "yox, gözləmir", onda nə edəcəkdi? Zəng vurub həkimi çağırtdıraqaqdı?

-Bəli. - Sakitcə cavab verdi.

-Bu gün əməliyyata götürəcək?

-Yox! Bu gün belə tez gəlib çatacağımızı düşünmürdük. Odur ki, sabaha danişmişiq. Saat on birdə olacaq əməliyyat.

-Yaxşı yol! - "Epikrez"i sürücüyü uzatdı ki, arxaya ötürsün. - Allah şəfa versin!

"İlahi, bizdə də alicənab polis işçiləri var imiş..." - Nadir öz-özünə təəccübünü bildirdi.

Bakıya çatan kimi xəbər vermişdi deyə ertəsi gün həkimin onları klinikanın qarşısında qarşılıyacağını düşünürdü. Həmişəki kimi adət etdiyi üzrə vaxtından bir saat əvvəl evdən çıxdılar. Yollar, demək olar ki, bomboş idi - Bakını heç belə təsəvvür etməzdı. Gecənin gec saatlarında gur-gur guruldayan, maşın tıxacından tərpənmək olmayan 20 yanvar meydانında cəmi-cümlətanı yeddi-səkkiz maşın gözə dəyirdi, adamlar isə tamamilə yoxa çıxmışdır.

Onlar klinikanın yaxınlığına çatanda vaxta hələ yarım saat qalırdı. Yaxınlığındakı parkda oturub gözləməli oldular. Hava çox yaxşı idi. Parkın aşağı tərəfində yaşıllaşdırma işçiləri, ya da təmizliyə baxanlar girişlərə dəmir şəbəkəyə oxşar hasar düzürdülər. "Bir də bura nə vaxt yolumuz düşəcək", deyib həyat yoldaşı bir neçə şəkil də çəkdi, yaman şəkil həvəskarıydı. "Qoy, bu günümüzdən də bir xatirə qalsın", dedi.

Bu zaman telefona zəng gəldi, həkim idi, çağrırdı.

-Hardaydınız? - Qapının ağızında gözləyən ağızı maskalı həkimin ilk sualı bu oldu, maskadan danışiq bir az da boğuq-boğuq çıxırdı.

-Parkdaydım. Siz deyən vaxta yarım saat qalırdı deyə, gəlib burda gözləmək istəmədik.

-Nə park? Bilmirsinizmi ölkədə karantin rejimi elan olunub? Parka getmək olmaz. Virusdan xəbəriniz yoxdu?

Nadirin başı gicəlləndi, ürəyi bulandı, həkimin qəzəbli baxışımı, maskalı görünüşümü onun "kefinə" soğan doğradı...

-Parkda virus var ki? Günəşli hava, bol oksigen. Öksinə, gəlib klinikanın qarşısında duran adamların arasında gözləmək parkda oturmaqdan daha təhlükəlidir. - Yoldaşı həkimə etirazını bildirdi.

-Gəlin, keçək. - Ruslan həkim daha bir söz deməyib buyurdu.

İçəri keçəndə qapının ağızında iki tibb işçisi ilə rastlaşdırılar, hər ikisinin ağızında maska, əllərində rezin əlcək vardı. Oğlan tibb işçisi əlindəki aparati tapança kimi düz onun alnına tuşladı. Döyməsini basdı, nə isə alınmadı, bir də basdı. Yenə də bir şey alınmadı, düz alnına dirədi... Aparatını, yoxsa oğlanın üç dəfə təkrar yoxlanışından onu soyuq tər basdı, elə bildi ki, dünyani bürüyən bu dəhşətli virusu oyuncaq tapança ilə alnından canına yeritdilər.

-Xəstə sizsiniz? - Üzüntülü səslə soruşdu.

-Bəli. - Ondan da üzücü, candərdi cavab verdi, ağrısı şiddətlənirdi.

-Tez keçin, burda dayanmayın. - Oğlan başını buladı.

Yanındakı qız tibb işçisi əlində tutduğu pəncərə şüşəsini silmək üçün fisqirdicι maye doldurulmuş qabı əlinə yaxınlaşdırıldı. Qız tətiyini çəkən kimi əlləri maye ilə islandı. Əlini yuyurmuş kimi bir-birinə sürtdü, sonra barmaqları ilə burnunun girişlərini islatdı. İyindən hiss etdi ki, əlinə buladığı maye hər nədisə, spirtlə qarışdırılub, heç bir qorxusu yoxdur.

-Xanım da xəstədir? - Oğlan həkimdən soruşdu.

-Yoldaşımdır. - Nadir Ruslan həkimdən tez özü cavab verdi.

-Artıq adam olmaz, yalnız xəstə klinikaya keçə bilər. - Oğlan qəti etiraz etdi. - Karantin qaydalarına riayət olunmalıdır.

-Yaxşı, onda siz keçin, mən çöldə gözləyərəm. - Yoldaşı bunu deyib klinikadan çıxdı.

-Telefonum özümdə qalır, çıxanda zəng vurub xəbər edərəm.

-Bizim xəstəmizdir, təzəlikcə əməliyyat olunub. Təkrar analizlərə ehtiyac yoxdur. - Ruslan həkim onu qeydiyyatda oturan qızlara təqdim edib getdi.

Qızlardan biri "bizim xəstəmizdir" deyib tez onu qeydə aldı, kompyuterin ekranına baxdı, hansısa dəftərinə qeyd etdi.

-Cəmi bir analiz verəcəksiniz. Bu, mütləqdir. - Kompyuter arxasındaki qız dilləndi.

-Olsun. - Sakitcə cavab verdi.

Yanındakı qız ayağa qalxıb "ardımcı gəlin" deyərək onu liftə tərəf apardı. Liftin yanındakı otağa girdilər.

-Ağzınızı açın. - Otaqdakı qız buyurdu.

Nadir ağızını açdı. Tibb işçisi əlindəki qulaqtəmizləyən çöpə bənzər bir alətlə onun ağızından, boğazından yaxma götürdü.

-Bu nəyin analizidir? - Nadir maraqlandı.

-Vəssalam! Gedə bilərsiniz.

Heç üç dəqiqə keçməmiş artıq üçüncü mərtəbədə palatalar yerləşən bölmədəyidilər.

-Buyurun, qəbul edin.

-Xəbərimiz var, həkim deyib.

Masa arxasında oturmuş həddən artıq kök, bədheybət biri qızdan kartanı alıb baxdı.

-Saamm... - qəribə bir səs çıxardı.

Sağ tərəfdəki otaqdan qarayınız, suyuşırın, 35-40 yaş arası bir tibb işçisi çıxdı. Görünüşcə, müasir dəbli, incə olmasa da xoş təsir bağışlayırdı.

"Yaxşı ki, bunlar da var, yoxsa bədheybət kimi-lərin ucbatından heç kim buraya müalicəyə gəlməz, adamın burda bağrı partlayar", deyə düşündü.

-Xəstəni palataya! - Bədheybət əmr elədi.

-Ardımcı! - Suyuşırın onu müştəri gözü ilə sü-züb həlim səslə səslədi.

Qarayınız xanımın arxasında dəhlizlə gedib hansısa palataya keçdiilər, nömrəsinə baxmadı, uza-ğı iki saatlıq burda olacaqdı, palatasının nömrəsini bilməyin nə əhəmiyyəti vardi.

Palata iki çarpayılıq idi. Televizor qarşidakı di-vardan asılmışdı. Pəncərənin jalyuzi bağlı olduğundan içəridə işiq yandırılsa da qaranlıq kimi görünürdü.

-Adım Samirədir, otdeleniyanın sestra-xozyay-kasiyam. - Xanım palataya girər-girməz tanışlıq verdi. - Həkim xəbər eləmişdi gələcəyinizi, posteli elə indicə dəyişmişəm. Paltarınızı soyunub şkafa yiğin, xalat götürüb gəlirəm.

-Siz yenisiniz?

-Başqa şöbədəydim. Necə bəyəm?

-Mən burda əməliyyat olunmuşam. Onda...

-Hə. Yeganə ilə yerimizi dəyişdirdilər.

Adının Samirə olduğunu deyən xanım çıxan kimi üst paltarlarını soyunub şkafa asdı. Bircə alt paltarı qalmışdı əynində. Bilmirdi onu da çıxardıb ya-taşa uzansın, yoxsa çıxartmadan ayaq üstə gözləsin. Bu zaman Samirə başqa bir qız tibb işçisi ilə danışa-danışa otağa qayıtdı. İkinci xanım çox gənc-di, bilmək olmurdu praktikantdı, yoxsa tibb bacısıdı.

-Bu da Nərmindi, tibb bacısı. - Samirə onu təq-dim etdi. - Sizə iynə vuracaq, sistem qoşacaq, əmə-liyyata hazırlayacaq.

-Salam. - Nərmən çox nazik səslə onu salamladı.

- Siz hələ uzanmamısınız?

Nadirə elə gəldi ki... Bu qız niyə ona belə tərs-tərs baxdı?

-Uzanın ki, iynə vurum, sistem qoşum. - Nərmən sözünə davam etdi.

Deyəsən, Nadirə çilpaq görüb geri qayıtməq isteyirdi, Samirə qoymadı.

-Çıxma. Birinci dəfədir görürsən? - Göz vurdı.

- Narahat olma, bundan sonra çox görəcəksən. İki-

cə dəqiqəyə rahatlayıb uzadıram.

Xalatı əyninə geyirdi. Xalat bir qollu idi, digər qolunun üstündə qatma bağlanırdı.

-Bu da sizin corablarınız. Ayağınızı taburetkanın üstünə qoyun, geyindirim.

Corablar ona tanış gəldi, keçən dəfə də geyin-dirmişdilər. Qadın corabları kimi çox uzun idi, aya-ğa geyinirdin, dizdən də yarıq qarış yuxarıya darti-lirdi.

-Yox, yox, nə danışırsınız, özüm geyinərəm.

-Özünüz çətinliklə geyinincə, mən rahat geydi-rəcəm.

Ayağının birinə corabı geyindirdi. Həqiqətən də rahat oldu, özü geyinsəydi, Allahın əzabını çəkə-cəkdi. Keçən dəfəki zülümü xatırladı. Yeganə heç təklif də eləməmişdi. Eləcə gətirib çarpayısının üs-tünə atmışdı. "Geyinərsiniz", deyib çıxıb getmişdi.

Sol ayağına corabı geyindirəndə sağ ayağını şəpsəpin üstünə qoymaq istədi ki, müvazinətini itirməsin, xalat çıyindən açıldı, açılmağı ilə də sü-rüşüb yerə düşməyi bir oldu. İşə bir bax ki, qolucu geyilən tərəf də sıvişib düşdü. Yaxşı ki, tumanı əy-nindəydi, yoxsa pis vəziyyətə düşəcəkdi.

-Lap filmlərdəki kimi düşdü xalat. - Pərtliyini bürüzə verməmək üçün qeyri-ixtiyari gülümsündü.

Nərmin də təəccübə baxdı, ya bir şey anlama-mışdı, ya da çilpaq kişi bədənini birinci dəfəydi gö-rürdü.

-Dayı kefqom dayıdı e... on səkkiz plusdan da-nışır. - Samirə aydınlıq gətirib göz vurdı.

-Başa düşdüm. - Nərmin də gülümsündü.

-Elə əsas maraqlı yeri oradı filmin, yoxsa baxıl-maz. - Samirə əlavə etdi və xalatı yenidən onun əy-ninə geyindirdi, bu dəfə çıyinin üstündə iki düyü vurdu, özü də bərk-bərk ki, bir də açılıb düşməsin.

-Tez olun, alt paltarınızı soyunub uzanın. - Nər-min tələsdirdi. - Vaxt keçir.

-Heç olmasa Nərmin iynə vura bilir? - Samirə-dən soruşdu.

-Narahat olmayın. - Samirə təskinlik verdi. - Burda təsadüf adam yoxdur, hər kəs öz işinin usta-sıdır.

-Qapıda oturub yerindən tərpənə bilməyən o bədheybət də?

-Bəli!

-Başa düşürəm. Ancaq venanı da hər ağ xalat ge-yinənə etibar etmək olmaz.

-Biz ağ xalat geymirik, paltarımızın da rəngi ma-vividir.

-Mənə etibar edə bilərsiniz. - Nərmin gülüm-sündü.

Yerinə uzanan kimi Nərmin sistemi qoşdu.

Onlar palatadan birlikdə çıxdılar. Qapının ağızında dayandılar, ya nə isə ayaq saxladılar, nədisə, danışıqları aydın eşidilirdi.

-Dayı pozitiv dayıdır ha... - Nərmin deyirdi.

-Elə mən də pozitivəm, sən də pozitiv olmalsan. Pozitiv olmasaq, bu qədər xəstəni hazırlayıb ülgüt altına göndərə bilmərik.

-Allah şəfəsin versin!

-Amin!

Əməliyyat uğurla keçdi. O, bunu həkimin dilindən eşitti. Son bir ay ərzində içdiyi dərmanlar öz təsirini göstərmişdi. Büyrekörklərdə illərlə yiğilib qalmış daş və duz kristalları əzilib toz halına çevrilmişdi. Bir dənəsi isə daş halında sidik kisəsinə düşüb, orada ilişib qalmışdı. Qanaxma da onun ucbatından idi. Həmin daş keçən dəfəki əməliyyatdan sonra sidik axarına qoyulan stendin köməyilə kanalın genişlənməsindən gəlib sidik kisəsinə düşmüşdü. Yoxsa kanalda ilişər, daha pis fəsadlar törədə bilərdi. Bunu müayinə zamanı Ruslan həkim dedi.

Bütün bunlar təsəlliverici idi, amma baş həkimin burada olması və sözlü adama oxşaması onu narahat edirdi. Birdən o, yaxınlaşdı və Nadirin əlinindən tutdu. Nadir əlcəkli əlin hərarətini duymadı.

-Narahat olmayın! - dedi.

-Nə narahat olacam, artıq əməliyyat geridə qalıb.

-Sizdə "Pozitiv" çıxbı.

-Əladı ki! -Güldü.

-Başa düşürəm. Siz bu cür əhval-ruhiyyə ilə bütün xəstəliklərin öhdəsindən gələcəksiniz.

-Necə? - Nadir sanki yuxuda idi, birdən ayıldı. - Məndə başqa xəstəlik də tapılıb? O zəhrimardan deyil ki? Gizlətməyin, düzünü deyin, onsuz da nə vaxtsa biləcəyəm. Ürəyimə dammışdı, bilirdim ki, nə vaxtsa o da gelib məni tapacaq.

-Dedim ki, narahat olmayın. O deyil, başqa şeydir. Bu da hələ ehtimaldır, adı qrip də ola bilər. Siz axı dalbadal əməliyyatlar keçirmisiniz, orqanizminiz zəifləyib. İmmun sisteminiz aşağı düşüb.

-Qrip?! Mən axı qripə yoluxmamışam. Yoluxsaydım, asqrardım, öskürərdim, burnumun suyu axardı, boğazım gələrdi. Bunların heç biri məndə yoxdur.

-Qripin çoxsaylı növləri var.

-Bilirəm, adam yayda da qrip tuta bilər. Güntüməvi da deyirdilər bizdə yayda qrip tutana. Quru qrip keçirənlər də olurdu, xoruzəng, zökəm, eşşək qripi tutanlar da...

-Qripin təzə növünü tapıblar. Eşitməmisiniz?

Bunu eşitcək Nadiri soyuq tər basdı.

-Hələ dəqiq deyil, bunu bir də yoxlatmalıyıq. Analizinizi Mərkəzi laboratoriyaya göndərmişik. İlkin ehtimalımız belə oldu, bəlkə də təsdiqlənmədi. Ancaq siz hər şeyə hazır olmalıdır.

-Olmaya...

-Hə, hə, koronavirus aşkarlanıb sizdə...

Nadir daha heç nə eşitmədi. Dünyanı bürüyən bu dəhşətli virusun adını eşitcək anı olaraq hiss etdi ki, gözləri qaralır, dünya-aləm başına fırlanır...

...Gördü ki, kəndlərindədir. Bura necə gəlib, hardan keçib gəlib, baş açmadı, axı buraları iyirmi yeddi il idi ki, ermənilər işğal etmişdi. Kənddə bir dənə də olsun salamat ev qalmamışdı, hamısı yandırılmış, uçurulub dağıdılmışdı. Kəndin aralığı ilə tövşiyə-tövşiyə evlərinə tərəf üzüyuxarı çıxırı. Nə həyət-bacada, nə də aralıqda bir adam gözə dəyiridi. Mətinin peyvas tutunun yanından keçəndə babasının buxaralı damını gördü. Ermənilər bircə bu damı uçurtmamışdır, qapısı da açıq idi. Babası doxsan dörd illik ömrünün yarından çoxunu bu damda keçirmişdi. Damı da özü tikdirmişdi. İki dirəkli, geniş salonlu bir tikili idi. Milləri və dirəkləri o qədər yoğun idi ki, adamın gücü çatmazdı qaldırsın. Nənəsinin dediyinə görə,babası öküzlə qaldırıbmış. Bura ev ola-ola niyə dam deyirdilər, Nadir bunu bilmirdi. Dam kimi də istifadə edirdilər, heyvanları qışda yemləmək üçün bura qurudulmuş ot yıgardılar.

Yaxınlaşıb açıq qapıdan içəri baxdı, babasının yatdığı taxt da yerindəydi, ermənilər sindirmamışdır. Bir az da yaxınlaşıb diqqətlə baxdı, buxara da yerindəydi, dəyməmişdir. Bir də baxdı ki, buxara çartaçartla yanır. Dədəsi ilə Heydər kişinin yol qəzasında ölü oğlu Qəhrəman da oturub buxaranın qabağında, şirin-şirin söhbət edirlər. Əllərini də buxaraya tərəf tutublar ki, istisindən qızınsınlar.

Sevincindən bilmədi neyləsin. Başını qapıdan içəri keçirtmək istəyirdi ki, dədəsi onu gördü. Görən kimi də buxaradan bir kösəv götürüb hirsələ ona tərəf tulladı.

-Girmə içəri! - Qışkırdı. - Burda yer yoxdu.

İlahi! Bu nə iş idi görürdü? Bu boyda kənddə bircə dənə salamat ev qalmışdı, orda da ona yer yox idi. Dədəsini də ömründə belə acıqlı görməmişdi. Geniş salonlu damda niyə ona yer olmasın?! Gözləri yaşardı Nadirin.

Gözləri yaşardığından daha heç nə görə bilmirdi, deyəsən qan-tər içindəydi. Ağzına, sıfətinə nə geyindirirdilərse, ağır-ağır, bir də xorultulu nefəs alırdı, xorultusunu özü eşidirdi. Baş həkim əlini güzünün qabağında yelləyirdi, gözlüğünün şüşələri tərləmişdi, güclə görürdü.

-Yaxşısanmı?

-Yaxşıyam. - Cavabı daha çox xorultuya bənzəyirdi, sanki qəlyan çəkənlər kimi ağızına truba keçirmişdilər, suyun bu tərəfindən danışındı, o biri tərəfindən xorultulu səs çıxırdı.

-Bir azdan palataya köçürəcəklər səni, orda yaxşı olacaq. - Baş həkim bunu deyib getdi.

İki tibb işçisi onu palataya gətirdilər, yatağa uzađib çıxdılar. Onlar çıxan kimi tibb bacısı Nərminlə Samirə gəldi.

-Necəsən? - Hər ikisi bir ağızdan soruşub gülərək ona əl yellədilər.

-Yaxşıyam. - Başını tərpətdi.

Tibb bacısı ona sistem qoşdu.

-Şkafdakı kurtkamın cibindən telefonu götürüb mənə verin, yoldaşımı zəng vurmaliyam.

-Zəng vurmayın. Yoldaşınızı karantinə alıblar. - Samirə bildirdi.

-Necə? Onu karantinə alıblar? O da burdadır?

-Yox. Onu başqa klinikaya aparıblar.

-Onda oğlumla əlaqə saxlamalıyam.

-Xəbər ediblər. Çox güman ki, oğlunuz da karantinə alınıb.

-Aman Allah!

Daha heç nə demədi. Nərminlə Samirə ona baxa-baxa palatadan çıxdılar.

-Siftəmizin ayağı uğurlu oldu. - Qapı açıq idi deyə dəhlizdə danışılanları eşidirdi. - İkinci koronanı da indi palataya köçürərlər.

-Deyirlər ki, koronavirusa yoluxmuş xəstələri müalicə edən həkimlərin maaşını beş qat artıq verəcəklər. Bu düzdür?

-Ola bilər, ancaq bu dövlət xəstəxanalarında çalışanlara aiddir.

Çox keçmədən gənc bir oğlanı palataya gətirdilər. Nadir çəpəki onu süzdü, gənc sir-sifətindən tələbəyə oxşayırdı, nədənsə ona belə gəldi. Nə nar-komanlara, nə də dələduzlar cərgəsinə qoşulanlara bənzətmədi, məsum bir gəncdi. Ağır-ağır nəfəs alırdı, tez-tez boğulurdu. Deyəsən, gerçəkdən koronavirusa yoluxmuşdu. Ağızına qoşulan aparat da yaxşılarından deyildi, ya sifətinə düz oturtmamışdlar, ya da...

Əlinin işarəsi ilə tibb bacısını yanına çağırıldı.

-O nəfəs ala bilmir, yəqin aparatı düz qoşmamısınız...

-Düz qoşulub. Həm aparat sizinkindən deyil, həm də xəstəliyi çox şiddetlidir.

Nadir dinmədi.

-Sizə qoşulan aparatı baş həkim Almaniyadan yeni gətirdirib, əsl koronavirus xəstələri üçündür.

Ona qoşulan aparat isə süni nəfəs verməkdən ötrüdür.

Nadir elə bildi ki, gənc kimsəsizdir, kasibdir, klinikanın pulunu ödəyə bilməyib, ona görə də ondakı aparatdan qoşmayıb. Ürəyi acıdı ona.

-Ona da bu aparatdan qoşun. Ödənişinə kömək edərəm.

-Klinikada bu aparatdan cəmi bir dənədir, onu da sizə qoşmuşuq.

-Mən yaxşıyam, mən yaxşıyam. - Həyəcandan lap fil kimi xoruldayırdı. - Çıxardin bu aparatı, ona qoşun.

Əl atıb aparatı çıxartmaq istədi.

-Siz nə edirsiniz? - Nərmin dəhlizə qaçıdı. - Həkim, həkim...

Nadir aparatı sıfətindən araladı, sıfəti od tutub yanındı. "Gerçəkdə həyat var imiş", deyib dərindən nəfəs aldı. Yanındakı masanın üstündən su butulkasını götürdü. Sol qoluna sistem qoşulduğundan sağ əli ilə birtəhər qapağını açdı, sudan bir az içdi. "Ox-xayy" dedi, sərin su isti bədəni ilə daxilinə axdı, sərinlik gətirdi. "Suyun ziyanı olmaz" deyib butulkanı bir də başına çəkib içirdi ki, qabaqda Ruslan həkim, arxasında da baş həkimlə Samirə və Nərmin otağa daxil oldular. Su içdiyini görüb karixib qaldılar.

-Nə durub baxırsınız? Aparatı təcili dezinfeksiya etdirib oğlana qoşun. Görmürsünümü gədə əldən gedir?

Ruslanla Nərmin bir-birinə, sonra da hər ikisi dönbü bas həkimə baxıdlar. Baş həkim başı ilə rəziləşmiş işarəsi verib otaqdan çıxdı. Nərmin aparatı götürdü və hamısı otaqdan çıxdılar. Gənc çox ağır nəfəs alırdı, sinəsi qalxıb enirdi.

-Bir az da döz. İndi sənə dünyanın ən bahalı aparatını qoşacaqlar. Tezliklə sağalacaqsan. İnan!

Nadirin bu sözlərinə gəncdən heç bir reaksiya gəlmədi. Deyəsən, özündə deyildi, huşa getmişdi.

Bir azdan baş həkim otağa qayıtdı. Yaxınlaşmış Nadirin biləyindən tutdu və bir müddət belə qaldı, deyəsən, nəbzini yoxlayırdı, həm də ürəyinin səsinə qulaq asırdı.

-Nə gözəl ürəyin var... - piçildədi. - Bu ürək ki, səndədi, bütün xəstəliklərə qalib gələcəksən, tezliklə sağalacaqsan. Allah şəfa versin.

-Allah cəmi xəstələrə şəfa versin.

-Amin.

Baş həkim əlini Nadirin biləyindən götürdü, otağa göz gəzdirib çıxdı. Bu zaman Nərmin aparatı gəncin sıfətinə yerləşdirirdi. Xəstə oğlanın boğunuq səsi otağı bürümüşdü, sinəsi hələ də atdanırdı, qarnı şar kimi şişib boşalırdı...